

Biznes addim atmağı, risk etməyi sevir. Əgər cəhd etməsən, səndə alınıb-alınmayacağınızı bili bilməzsən. O da cəhd edib, 3-cü cəhdində artıq istədiyi nəticəni alıb. Neticəsi isə nəinki yerli, artıq xarici bazarlarda da müştərilərə "Sizin arı dostunuz" sloqanı ilə təqdim olunan "Mr Bee" bal brendidir. Müsahibimiz brendin məxsus olduğu "Kercom" şirkətinin rəhbəri Cavid Kərimovdur.

- Necə oldu ki, bal biznesinə başladınız?

- Buna aile biznesi deyərdim. Çünkü arıcılıq təsərrüfatımız 20 ilə yaxındır ki, fealiyyət göstərir. 2015-ci ilə qədər biz topdan satış bazarında iştirak edirdik. Sonra iqtisadiyyatda bəzi dəyişikliklər baş verdi, manatın məzənnəsi düşdü. Bundan sonra korporativ inkişaf prosesine start verib, pərakəndə baza girmək qərarına geldik. Həmin il baş verən bir hadisə isə bizim pərakəndə bazara daxil olmağımız üçün stimul oldu. Belə ki, agent şirkət vasitəsilə məhsulumuz Yaponiyaya

kəzi ilə də əməkdaşlıq etdik. Müştərilərlə əlaqələr cəhətdən sistemimiz qurulub. Öz elektron sistemimiz, internet saytimiz mövcuddur. Bunlar bir-birinə integrasiya olunmuş şəkildə fealiyyət göstərir. Şirkətin müasir, beynəlxalq standartlara uyğun hesabat da artıq çıxb. Bazarda bizim segmentdə, ancaq bizim sayıda nağdsız əməliyyatlar, hətta taksit kartları ilə də alış mümkündür. Hesab edirəm ki, bu, sütunun vaxtında və effektiv yaradılmasından irəli geldi. Üçüncü sütunumuz maliyyə sektorlu oldu. Taksit kartlarının adını ele-bələ çəkmədim. Bizim saytimızda demək olar ki, Azərbaycanda fealiyyət göstərən bütün taksit kartları aktivdir. Saytda bonus sistemi de var. Biz həm texniki, həm də kobrendinq (Co-branding) məhsullarımızı yaratmağa çalışıq. O da bizim brendin baza oturuşuna, həm də qeyri-adi məhsulların bazara çıxarılmasına köməklər göstərdi. Dördüncü sütun olaraq dövlət strukturları ilə əməkdaşlıq etməye başladıq. Hazırda kənd təsərrüfatı və iqtisadiyyat nazirlikləri ilə six əməkdaşlıq edirik. "Made in Azerbaijan" brendi adı altında "Mr Bee" məhsulumuz xarici bazara çıxarılır.

- Biznesdə təsadüfi adam olmadığınız hiss edilir. Təhsiliniz hansı istiqamətdədir?



Biznes təkbaşına görüləcək iş deyil. Hansısa bir şirkətin nəyə nail olması komanda işidir.

- Ofisiniz BBF-də (Baku Business Faktory) yerləşir. Orada hansı imkanlardan yararlanırsınız?

- İndiye qədər BBF bizə ödənişsiz olaraq satış, PR və təhlükət, ofis imkanları cəhətdən kömək edib. İndi isə istehsalatın, qablaşdırma müəssisəmizin inkişafı, ixrac kanalının aktivləşməsi istiqaməti üzrə də əməkdaşlıq etmeye başlamışdır.

- Xüsusi ofis götürmək planınız var? Gəliriniz necədir?

- Əslində, şirkət olaraq istehsalat zəncirinin bir neçə komponentini özümüzə birləşdiririk. Hazırda formal olaraq şirkətin daxilində ixtisaslaşma aparmışam. Şirkətin daxilində qablaşdırma müəssisəsi və satış prosesinə nəzarət edirik. Qablaşdırma müəssisəmiz Bakı etrafında yerləşir, istehsalat sahəmiz regionlardadır. Azərbaycanda yeganə şirkət ki, bütün satış kanallarını aktivləşdirmiş. Internet individual satış kanalımız var. Sosial şəbəkə, korporativ, topdan, market və ixrac satış kanallarımız var. Burada hansısa kanalın tam oturmuşunu demək olmaz. Aydan-aya hansısa satış kanalı digerlərindən fərqlənir. Xüsusi ofis götürməyə ehtiyac olduğunu hiss etdiyimdə, bunu da edəcəyik.

- Biznes risk tələb edir. Bəs ən riskli dövr sizə görə hansıdır?

- İlk olaraq şirkət qurmaq müəyyən bir kapital tələb edir. Maliyyəni yatırıb, sonra effektivliyinə nəzarət edib, müəyyənləşdirməli ki, məqsədlərə nail olunurmu? Bunun üçün isə gecə-gündüz işləmək lazımdır. Ağ kağızdan başlayanda adama bir az bəsit gəlir. Amma işləyəndə, görürən ki, hər xırda işin də öz məsuliyyəti var. Heç nənə nəse yaratmaq əmək və vaxt tələb edir. Şirkətin bir inkişaf mərhələsindən digər dövredə keçidi de riskli sayılır. Məsələn, bizim iş istehsalatla əlaqəli olduğu üçün hər kecid dövründə biz təchizatçıları dəyişirik. Bu, böyük bir vaxt itkisi, şirkətin quruluşunda əhəmiyyətli bir işdir. Təchizatçını yenileyəndə elə bil şirkət yenidən qurulur.

- Xarici şirkətlərdən biri ölkəmizde rəngli balların satışını həyata keçirir. Bu kim fərqli məhsullarınız ola-caqmış?

- Planlarımız çox böyükdür. Avropana səfərim vaxtı müəyyən bal şirkətlərinin satış nöqtələrinə də getdim. Çox təcəcübəldim. Orada gördüm ki, nə qədər arıcılıq məhsulu istehsal etmek olar. Təkcə arıcılığı götürəndə, 14 sayda məhsul təqdim etmek olar. İlk mərhələ olduğu üçün biz hələ ki, lazımı qədər və keyfiyyətli bal istehsal edib, dünya standartlarına uyğun qablaşdırmağı və effektiv satış sistemini qurmağı məqsəd kimi götürmüşük. İlk mərhələde bal peçənyesi, yaxud bal limonadı istehsal etmek çətin olar. Şirkətin növbəti inkişaf mərhələlərində arıcılığın digər məhsullarını da istehsal edə bilərik.

- "Mr Bee"ni şirin biznes adlandıra bilərik. Bəs bu biznesin şirin olmayan tərefləri nadir?

- Cox əziyyətli işdir. Dözdür, kənardan baxanda elə görüñə bilər ki, bali alıb, qapاقını bağlayıb satırsan. Fealiyyətimizin effektivliyinin artması üçün dəyər zəncirində bəzi məqamlar aradan qaldırılmalıdır. İstehsalat, qablaşdırma, satış sistemində bəzi məqamlar aradan qaldırılsısa, işimiz daha da asanlaşacaq. Ümumi götürəndə, fikir vermişəm ki, xarici ölkələrde hansısa sahənin iştirakçıları müəyyən bir assosiasiyalarda birləşirler. Bizde bu yaxınlarda Arıclar Assosiasiyesi yarandı. Biz de onlara əməkdaşlıq edirik.

"Hər xırda işin də öz məsuliyyəti var"

Cavid Kərimov: "Biznesin maddi tərəfindən çox, mənəvi zövqü məni daha çox qidalandırıb"

Aygün Asımqızı


ixrac olunmağa başladı. Bu, bizim üçün motivasiya rolunu oynadı ki, məhsulumuz keyfiyyət cəhətdən xarici bazarda rəqabətə davam getirir. Yaponianın keyfiyyətə bağlı sərt tələbləri mövcuddur və bizim məhsul onların tələblərinə uyğun gelib.

- Satığınız balın hamısı öz təsərrüfatınızdan, yoxsa digər arıcılıq təsərrüfatları ilə də əməkdaşlıq edirsiniz?

- Həmin həcm və keyfiyyət parametrlərine uyğun gələn arıcılarla də əməkdaşlıq edirik. 2015-ci ildən indiye qədər həm dövlət sektor, həm market şəbəkələri, həm də şirkətlərə six əməkdaşlıq etdirik. Özümüzün şəxsi ixrac kanalımız aktivləşmək üzrədir. Hazırkı işlərini aparırıq. İxracı dəfələrlə artırmaq istəyirik. İxracda həcm və keyfiyyətə yanaşı, dayanıqlılıq prinsipi də çox vacibdir. Müştəri həmişə aldığı məhsulun davamının gelməsində maraqlıdır. Bu baxımdan, biz əməkdaşlıq etdiyimiz arıcıların sayını genişləndirdik, eyni zamanda öz təsərrüfatımızı da inkişaf etdirdik. Onlar əsasən Zaqatala-Balakən regionunda yerləşir.

- Biznesinizin sistemli bir şəkildə qurulduğunu demək olar. Buna necə nail oldunuz?

- Korporativ inkişaf deyəndə, mən fəlsəfəsi müasir, şəffaf və əsas prinsiplərin üzərində qurulan bir şirkət olmasını istəydirdim. Fəlsəfə ondan ibarətdir ki, biz istehsalat sütunu olurredik. Birinci mərhələdə onu informasiya texnologiyaları sütunu ilə birləşdirdik. Bu istiqamətdə "Barama" İnnovasiya Mə-



- Təhsilim iqtisadiyyatla bağlıdır, 15 ilə yaxın bank sahəsində təcrübəm mövcuddur. Banklarda biznesin inkişafı istiqamətində çalışmışam, rehber də olmuşam. Burada mənim təcrübəm böyük rol oynadı. Dözdür, öz karyerəmi qurmuşdım, amma hansıa layihəni özün başlayıb, uğur əldə etmek həmişə mənə maraqlı idi. Ona görə, bu biznesimiz maddi tərəfindən çox, mənəvi zövqü məni daha çox qidalandırıb. Amma biznesin uğurlu olması həmişə maddiyyatla bağlı olur.

- Birinci cəhdə alındı, yoxsa başqa biznesinə de olub?

- Bank sektorunda uzun müddət çəlischəndən sonra öz layihələrimin idarə olunmasına keçdim. Bu iş birdən-bire alınmadı. Əvvəl iki biznesim olub, bu, üçüncü idi.

- O iki layihə uğursuz alındı?

- Uğursuzluq deyəndə ki, bir az iqtisadi proseslərdən asılı vəziyyətdə ol-

du. Biri meşət texniki, biri de tikinti ilə bağlı idi. İqtisadiyyatın strukturu dəyişdi. Sonra daha perspektivli aqrar sektorun inkişafı oldu. Mən də bu istiqamətde özümü sinadım.

- "Mr Bee" - ad seçiminiz de məraqıldır...

- Dözdür, PR sahəmələ əlaqəli olsa da, adı özüm seçməmişəm. Mən dəha çox sistemi quran insanam. Dizayn bərəsində böyük zövqüm olduğunu deye bilmərəm. Mənim yanaşmam odur ki, aq-qara olsun, amma işləsin. Lakin belə bir ad seçildi və nəticə onu göstərir ki, məhsulu almasalar belə, ad yaddaqalandır. Artıq biz öz brendimizi patentləşdirmişik. Şirkət ISO standartını almaq üçün çalışırıq.

- Yeni biznesə başlayanlar adətən, dostlarının köməyindən yararlanırlar. İşə başlayarkən dostların köməyi oldum?

- Biznesin başlangıç nöqtəsi çox qaranlıq olur. Adətən biznesə başlayan adam bir az reallıqdan uzaqlaşır, romantik hissələrə irəliləmək arzusu daha qabarlıq olur. Burada köməksiz alınır, tekbaşına biznesi aparmaq mümkün deyil. Bu istiqamətdə xarici ölkələrde oturuşmuş sistemlər var. Biznes inkubatorunun imkanlarından istifadə etmək lazımdır. Biz biznesə başlayarkən müəyyən bir komandamız vardı. Həmin insanlar öz töhfələrini qoydular, hələ də yaxşı münasibətlərimiz var.



- Cox əziyyətli işdir. Dözdür, kənardan baxanda elə görüñə bilər ki, bali alıb, qapاقını bağlayıb satırsan. Fealiyyətimizin effektivliyinin artması üçün dəyər zəncirində bəzi məqamlar aradan qaldırılmalıdır. İstehsalat, qablaşdırma, satış sistemində bəzi məqamlar aradan qaldırılsısa, işimiz daha da asanlaşacaq. Ümumi götürəndə, fikir vermişəm ki, xarici ölkələrde hansısa sahənin iştirakçıları müəyyən bir assosiasiyalarda birləşirler. Bizde bu yaxınlarda Arıclar Assosiasiyesi yarandı. Biz de onlara əməkdaşlıq edirik.